



Azərbaycan Respublikası
Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi



Dövlət Əmək Müfəttişliyi
Xidməti



Əməyin
Mühafizəsi
Mərkəzi


BOYAMA

Nümunəvi
usta



JURNALI








Öncə təhlükəsizlik!





Qaz maskası (əleyhqaz)

Təhlükəli qaz sızmaları olduqda nəfəs ala bilməyimiz üçün qaz maskasından (əleyhqazdan) istifadə etməliyik.




Fərdi mühafizə vasitələri





Qoruyucu d abilq 

Tikinti sah l rində t hl k sizliyimiz  c n m tl q qoruyucu d bilq dən istifad  etməliyik.





Təhlükəsizlik əlcəkləri


İşləyərkən əllərimizin zədələnməməsi
üçün təhlükəsizlik əlcəklərini geyinməliyik.



Qoruyucu iş geyimləri


Təhlükəli işlərdə işləyərkən mütləq qoruyucu iş geyimləri geyinməliyik.





Elektrik xəbərdarlıq nişanları

Elektrik xəbərdarlıq nişanlarını gördükdə həmin ərazilərə daxil olmamalıyıq.




“Sürüşkən döşəmə” nişanı

Sürüşmə təhlükəsi olan yerlərdə mütləq xəbərdarlıq nişanına diqqət etməli və ehtiyatlı olmalıyıq.




Yanğın pilləkəni

Bu işarə yanğın pilləkəni işarəsidir.
Yanğın baş verdikdə bu çıxışdan istifadə etməliyik.




Qazıntı işləri

İş sahələrindəki xəbərdarlıq nişanlarına diqqət etməliyik.




Yanğınsöndürən balon

Yaşadığımız məkanlarda mütləq yanğınsöndürən balon olmalıdır.




Yanğın siqnalı

Yanğın baş verdikdə dərhal yanğın xəbərdarlıq düyməsini basaraq ətrafımızdakı insanları xəbərdar etməliyik.




ilk yardım qutusu

İş yerlərində əməyin mühafizəsi üzrə
ilk yardım qutusu çox vacibdir.



O, mütləq görünən və əlçatan yerdə olmalı,
içindəki ləvazimatlar isə tam və qüsursuz şəkildə saxlanılmalıdır.



Zərərli kimyəvi maddələrdən uzaq duraq!

Xəbərdarlıq nişanlarına diqqət edərək, zərərli kimyəvi maddələrdən uzaq durmalıyıq.




Düzgün oturuş qaydası


Oturacaqda düzgün oturmamaq
onurğamıza ciddi zərər verə bilər.



Oturacaqda oturarkən mütələq düzgün vəziyyətdə oturmaliyiq.




Sağlamlığımız üçün ağır əşyaları qaldırmamalıyıq



Nərdivan


Əlimizin çatmadığı hündür yerlərə qalxmaq üçün dayanıqlı və təhlükəsiz nərdivandan istifadə etməliyik.



**Təhlükəni gördüyümüz anda
məsul şəxslərə məlumat verməliyik**



**Diqqət et,
təhlükədən uzaq ol!**





Azərbaycan Respublikası
Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi



Dövlət Əmək Müfəttişliyi
Xidməti



Əməyin
Mühafizəsi
Mərkəzi

BOYAMA JURNALI

Nümunəvi
usta

✉ demx-emm@sosial.gov.az



Bu jurnal əməyin mühafizəsi və texniki təhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə hazırlanıb. Kommersiya məqsədi daşımır.